



## İlsgılı Atalı

biliyyəti yaradıcının misilsiz bacarığıdır. Başqa qəhrəmanları, ümumən obrazları haqqında da bunu demək olar. Bu da təbiidir. Yaradıcılıq özünəməxsusluq tələb edir. O deməkdir ki, Nizaminin yaratdığı Nizaminindir, eləcə də Nəsiminin yaratdığı Nəsimindir, Xətinin yaratdığı Xətinindir, Füzulinin yaratdığı Füzulinindir ve b.

"Sirlər xəzini" leyaqət, ədalət, doğruluq cari çekir. Nizami ədalətsizlikle barışmir, insanın ilahi imkanlarına inanır, zəhmətseverliyi, hünərverliyi vəsf edir. İnsan gərək paxıl olmasın, başqasının uğuruna sevinməyi bacarsın... Bu, böyük şairin əlaqə ölçüsündə aydınlaşdırıcıdır. Şair bununla fatehiyin öteri, keçiçi, insanlığın, həqiqətə yetme-

### I yazı

Nizami Gəncəvinin yaradıcılığının dastan bədiyyatçılığının zirvesidir. Dünyaya, həyata, insana bu dərəcədə aydın, yetkin, dərin müsahidəçi şeiriyyəti baxış çağımızda da evezsizdir. Onun yaradıcılığının özünləndə Şərqiñ zəngin felsəfi-poetik ənənələri durur. Nizaminin böyüklüyü ölməz ənənə yaratmasındadır. Onun yaradıcılığında eşq mövzusu əsas aparcı bir yönür. O, eşq adlı əlvî hadisənin insanı daxilən, ruhen təmizlədiyinə inanır, bu ilahi duyu ile yaşamağın qacılmalıdırlığını öne çekir.

**Hər gecəm oldu kədər, qüssə,  
fəlakət sənsiz,  
Hər nəfəs çəkdim, hədər getdi  
o saət sənsiz.**

Yaxud:

**Sənsiz ölürem, nigar, tez gəl,  
Ömrüm başa yetdi, yar, tez gəl.**

Bu, insanın başqası üçün özündən keçməsidir. İnsan başqası üçün yaşayanda var olur. Özündən keçmə – sevginin əlfibasıdır əslinde. Nizaminin lirik qəhrəmanı daxilən yetkindir, sevginin mahiyətini bütün varlığıyla anlayır, duyar. Ona görə ki, bu cür yaşam onun üçün nefəsdir. Bu ilahi duyma yetmək, duyu zirvəsində eşqi car çəkmək Nizaminin ulusal (xəlq) imkana varmasıdır. Bənzərsiz insanların ulusal ölçüdə yaradıcılığı onların həm də tükənməz bəşəri imkan qaynağı, sorağı olmalarıdır.

Nizami Gəncəvi bu ulusal imkana yetdiyi dərəcədə bəşəriliyini əsərlərində ifadə etməyi bacardı. Onun əsərlərinin dili farscadır, başqa tərfədn, zahirən ulusalılarından daha çox bəşəri görünürlər, ancaq bu və başqa cəhətlər onun Azərbaycan ruhuna mənşubluğunu inkar edə bilmir. Təbiidir ki, uzun müddət, ele indi de Nizami Gəncəvinin Azərbaycan-türk hadisəsi olmadığı ilə bağlı fikirlər səslənir. Ancaq bu qənaətlərin mənəvi, üstəlik də elmi əsası yoxdur.

Ulus beşgünlük hadisə olmayıb, yaradıcıdan önce də, sonra da var olan, mahiyyətə yetkin fərdlərin yaradıcılığının, yaşamının ifadəsi kimi meydana çıxır. O deməkdir ki, ulus adlı olay Nizamini yetirdiyi dərəcədə Nizami de bu hadisənin – ənənənin təsdiqi, davametdiricisidir.

Nizaminin aşiq obrazı ilahi dözümlüdür, sədaqətlidir, deməli, həm də seadətlidir, ləyaqətlidir. Bu cəhətlərin Azərbaycan-türk ruhunda özünəməxsus yaşam ifadəsi, tarixi-ulusal ənənəsi var. Bəşəri duyguların ulusal təsdiqləri olmasına, insanlıq var olmaz. Nizami öz çağında canlı, yaradıcı insan olaraq bu ilahi keyfiyyətlərimizin yüksəllərə ötürülməsində bənzərsiz rol oynayıb. Onun tarixdən götürdüyü obrazlar Azərbaycan-türk düşüncəsinin həm də bəşəri ölçüsündə düşünür, davranır. Tarixdəki obrazları fərqli təqdim edə bilmək qā-

xalisdır, cəfəkeşdir, fədakarlırlar, həm də vefalıdlar. Onlar sevdikləri üçün yaşaya, onun uğrunda öle bilirlər. Əsl məhəbbət budur.

"Yeddi gözəl"də Nizami Bəhrami həyatın bütün acı-ağrılarından səbirlə keçirərək, həqiqəti anladır: mənəvi böyüküye yetmek istəyen səhvənliliyi ötməlidir. Əxlaqlı olmaq – insanlıq ziddi olanlardan imtinaya çatmaqdır həm də. Nizaminin İsgəndəri tarixdəki İsgəndər deyil, Nizamininkidir. Azərbaycanı təmsil edən Nüşabənin dünyasının fatehi İsendərə dərs keçməsi əsində Nizaminin dərs keçməsidir. Nizaminin İsgəndərinin sonda filosofluğa yüksəlmesi Nizami bədīyatının, görümünün əbədi təsdiqidir. Şair bununla fatehiyin öteri, keçiçi, insanlığın, həqiqətə yetme-

dan dünyasının mahiyyətində bu iki ideyanın durdugu inanılır. Bu ideya Zərdüstün "Avesta"sında mənalandırılır. Əslində, dünya dinlərinin, fəlsəfələrinin Xeyir ve Şər ideyalarından yaradıcı bəhərələməsi və ifadəsi "Avesta"dan başlayır.

**Nağıllarda Xeyir və Şər obrazları var, Kökü qədim xalqı düşüncəmizdən gelir. Nağılıqlıda bu və ya başqa gözəl istəyin gerçəklaşması üçün qəhrəman tələb olunur, ondan umulan tələblər var. Hər şəyden önce, qəhrəman düşüncəyi yəsidi. Qəhrəmanın obrazını ağılada, düşüncədə xalq ruhuna uyğun olaraq söyləyici yaradır, yaşıdır. Ənənə beləcə qırılmır. Bu obraz Məlikməmməddirmi, Nərbaladırmı, Cürdəndirmi? Hər birində nağıl qəhrəmanının çox, ya bütün cahat-**

dən qurtulmağa bize kömək edir. Azərbaycan Sazında Xeyir obrazı varmı? Əlbəttə, var. Azərbaycan müğamlarında izlədiyimiz daxilən (icdən) təmizlənmə yönü özünü Sazda (Aşıq sənətində) Tanrıçılığın yenilməz ifadəsi səviyəsində göstərir.

Sazın səsi əslinde obrazlı deşək, Xeyirin səsidiir. İnsan təbiətdəki səsleri keşf edir, yönəldirir, mənalandırır. O deməkdir ki, bəşər əlvanlığının ifadəsi olan hər bir xalqın Xeyir və Şər ideyalarının ömründə ifadəsi ilə bağlı yanaşması var. Şişirtmədən demək olar, xalqımızın bu ideyalarla bağlı yanaşması daha dərin, yetkin özünüifadəyə əsaslanır. Fəlsəfi poeziyada, müsique, incəsənətin müəyyən sahələrdəki özünüifadəmiz buna parlaq ömrək ola bilər.

# Nizamidə xeyir və şər ideyalarının başlangıcının ulusal ifadəsi



insanın ölümü mərdlikə qarşılamasının gərəkliyi ayrıca vurğulanır.

**Nizaminin şair-mütəfəkkir dün-yasına baş vuran oxucu dünyadanın bütünlükəbliliyini bütün çalarlarına, incəliklərinə kim anlayır. Bu, Nizaminin çağımızda da davam edən, Azərbaycan ruhunu – mənəviyyatını, əlaqını, davranışını, mədəniyyətini, inamını, idrakını təsdiq edən müəllimliyidir.**

**Nizaminin "Xosrov və Şirin'i ideal məhəbbət dastanıdır. Burada eşqin yüksək bədiiyyat ölçüsündə ifadəsi diqqəti çəkir. Nizami Xosrovu dayanmadan tərbiyə edir, sonda Şirin ilahi sevgisini anladır. Şirin leyaqət, ismət rəmzi olur. Nizaminin ilahi müəllimlik keyfiyyətlərindən biri budur.**

"Leyli və Məcnun"da qeyri-adi, zamanın ölçülərinə sığmayan eşqin şahidi olur. Nizaminin Məcnunu metanətə yüksəlir, aşiqlik qismətini dərindən anlayır, ilahi aqibətine yetir. Ümumiyyətlə, Nizami obraz yaratmaqdə mahirdir. Bu obrazlar ayrı-ayrılıqla həyatın Xeyir-Şər anlayışlarını, keyfiyyətlərini bütün aydınlığı ilə ifadə edirler. Nizaminin müsbət qəhrəmanları ciddilik üstə köklənilərlər, insanlığın

yin əbədi istək olduğunu anladır. Nizami iç dünyasını yaratdıqından ki, qəhrəmanlarını da yarada, onların vasitəsilə təzadlı dünyasının eksinə olaraq ideal dünyasını təsvir, təqdim edə bilir.

Nizami konsepsiyasının özü-lündə insana sevgi durur. Bu sevginin ifadəsi o dərəcədə canlı, yaşı, bədiyyatlıdır ki, indi də dün-yanın istenilən ölkəsində oxunar-

kən bəşəri duyguların yetkin ifadəsi olduğu görünür, bilinir. Hər şeydən önce, Nizami Gəncəvi Azərbaycan ruhunun, mənəviyyatının bənzərsiz bəşəri ifadəcisi, çağın-dan yüksək yaradıcı olay kimi diqqəti çekir.

Nizaminin "Yeddi gözəl" poemasına daxil olan "Xeyir və Şər" hekayesindəki Xeyir və Şər obrazlarının mifoloji qaynağını araşdırır. Mifoloji çağımızın və bundan sonrakı dönen üçün olduqca gərekli. Ona görə ki, Nizaminin ulusallığı-nın tam, hərtərəfli səbətu bu mifoloji açarla bağlıdır.

Xəlqi düşüncədən gələn, folklor obrazlaşan Xeyir və Şər ideyaları indi də dünya dirlərinin, fəlsəfi düşüncəsinin özündəndən durur. Nədən bu ideya belə aparıcıdır? Ona görə ki, insan özünü anlayan-

ləri var. Nağıl düşüncəsi qəhrəmanın istər-istəməz çatılıyi aşmasının tələb edir. Məlikməmmədin nağılında Məlikməmməd quyudan çıxməq üçün çalışır: qəhrəman, ya da yanımqəhrəman olduğunu sübut etməlidir. Nə qədər ki Məlikməmməd özünü qəhrəman olaraq sübut etməyib, onun haqqında təsəvvürümüz tam deyil. Xalq düşüncəsindən qəhrəmandan bütövlük umulur. Nağıl düşüncəsində yanımçıq qəhrəman mahiyyətə yalançı qəhrəmandır. Nağıl dünyasında qəhrəman gedişin düzənini dəyişir.

Nağıllarda Xeyir və Şər ideyalarının bir-biriyle döyüşünən şahidi olur. Xeyir işığı, Şər qaranlığı temsil edir. Nə qədər qati olsa da, qaranlığın yarılacağına nağıllarda qeti inam var. Nağıllarda bütövlük qəhrəman doğruğu, tərəddüdü, yeni qətiyyəti, yanımçıq qəhrəman yalançı, tərəddüdü, yeni qətiyyətiszidir. Azərbaycan nağıllarında əsl qəhrəman tilsimi qırır, çətinlikləri aşır, səadətə yetir, yetirir.

Nağıl düşüncəsi şübhəsiz, öncədir. Ancaq Zərdüst tərəfindən "Avesta"da Xeyir və Şər ideyalarının mənalandırılması nağıllarımızdakı bu əsas yönün söyləyici ağılla, yaddaşında cıalanmasına səbəb olub. Ümumiyyətlə, bu və ya başqa folklor janlarında az-çox dərəcədə Xeyir və Şər ideyalarının ifadəsini görmək olur. Azərbaycan folklorunda bu ideyaların müəyyən hallarda dərinlərə çəkiləsənin, başqa biçimlərdə aşkarlanması sebəbi qədim Tanrıçılıq, sonradan Zərdüştçülük ideyalarından əl çəkilməsi, bu təsəvvürlərin, ümumiyyətə, dünyabaxışların yerini İsləm diniyle bağlı təsəvvürlərin tutmasıdır.

Azərbaycan müğamlarında Xeyir obrazı var. Bu, ardıcıl olaraq özüyle döyüşən, daxilən təkmilləşən, kamilleşən Xeyir xilaskarlığını təsdiq edən, Şərdən arınan kamil insandır. Azərbaycan müğamlarında insanın Şərdən arınması, bütövləşməsi xətti ayndıca görünür, bilinir. Bütlövlüyə yetən kamilleşəndir, yarımcıqlıqdan qurtarandır.

Muğamların hamisində bu yön var, ayrıca olaraq "Çahargah" dəstgahında – sonda ("Mənsuriyyə") tam mənəvi təmizlənməni müşahidə edirik.

Deməli, xəlqi düşüncəmizde obrazlaşan Xeyir və Şər ideyalarının ifadəsi ardıcıl olaraq əhvalimizdə özünü göstərir. Hissin, duyun inkişafı Xeyire doğrudur, Şəre deyil. Belə bir möhtəşəm özül (təməl) ideya xalq olaraq ruhumuzu yönləndirir, hər cür çətinliklər-

Bəs Tanrıçılıq-Zərdüştçülük birliyi varmı, varsa, özünü necə göstərib? Xeyir və Şər ideyalarının obrazlaşdırılmasına Zərdüstün "Avesta"sında rast gelirik. Xeyir obrazında Hürməzd, Şər obrazında isə Əhrimən çıxış edir. Ideyanın obrazlaşdırılmasının dünyabaxışından bədiyyata – poeziyaya gelmesinin ən gözəl örnəyi isə Nizami yaradıcılığıdır. Ümumiyyətlə, Nizami yaradıcılığında Zərdüst ideyalarının ifadəsinə çox rast gelirik.

Nizaminin Zərdüst ideyalarına əsərlərində bu dərəcədə geniş yer vermesinin səbəbi nədir? Nizami türkülüy dənildən, Azərbaycan alimlərinin bu yondə araşdırımları var, son illərdə bu məsələdən qədim xarakter almaqdadır. Yeni Nizami yaradıcılığında Zərdüst ideyalarına geniş yer verilməsi şairimizin fars düşüncəsinə "meyillənməsi" ilə izah oluna bilmez. Düzdür, araşdırmaçılar Nizaminin bəşər mədəniyyətindən sonraq verən bütün dünyabaxışlara əsərlərində bərabər seviyyədə meydən verdiyini vürgulayırlar. Ancaq Zərdüştçülük ideyalarına meyilli istər-istəməz maraq doğurduğundan, bu məsələnin üzərindən saymaz yana keçmək olmur.

İnam Ata (Asif Ata) "Avesta"-ni işiqpərestlik, mənəvi təmizlik ünvanı sayır, ayrıca vurgulayır ki, od "Avesta"da işıq rəmziidir, qaranlıqqa qarşı işıqdır. "Avesta" Əhrimənə qarşı Hürməzd işıqdır, çirkəkə qarşı təmizlikdir – təmizlənmə, işıqlanma telimidir: "İllikin Xeyir-Şər döyüşüdür, təzadlı münəqışdır, peyğəmbərlik vəhüyidir, fəlsəfi idrakdır, ruhani bədiyyatdır, Buddadan əvvəldir, Platondan əvvəldir, Şərqçiliyin əzeli mahiyyətidir, müqəddəs nikbinlikdir. "Avesta" Midiya mədəniyyətinin zirvesidir, midiyalılar Şumer mədəniyyətinin davamıdır, "Avesta"ni Zərdüst yaradıb – Şumer ənənələri əsərində; şumerliler – turanlılar, türklerdir..."

"Yeddi gözəl"ə daxil olan "Xeyir və Şər" hekayesinin nazərdən keçiriləsi göstərir ki, burada Xeyir və Şər ideyaların Nizami görülməndə özünəməxsus obrazlaşdırılıb, əyn-ayrı şəxslər kimi təqdim olunurlar. Folklorlarda – xalq düşüncəsindən gələn, Xeyirə rəğbat, Şərə nifrat duyusunun ifadəsinə burada bütün aydınlığı ilə görürük. Azərbaycan folklorunda xeyirkahlıq, fədakarlıq kimi cəhətlər daim diqqəti cəlb edir, habelə xəyanət, alçaqlıq kimi cəhətlər yanmanlar.